

# Hüquqi dövlət və vətəndaş cəmiyyətində şəxsiyyətin statusu

*Hər bir azadlığın, həmçinin siyasi azadlığın obyektiv surətdə mövcud olan sərhədləri vardır. Siyasi sferada şəxsiyyətin hüquqi azadlığı sosial (faktiki) və siyasi azadlıqlıdan geniş ola bilməz. Eyni zamanda dövlət siyasi sferada hüquqi azadlığı məhdudlaşdırma bilər. Digər tərəfdən isə, vətəndaşlar qarşısında dövlət onların siyasi tələbatları və mənafələrinin ödənilməsi, siyasi feallığın inkişaf etdirilməsi üçün böyük məsuliyyət daşıyır. Dövlət siyasetinin bu principlərindən geri çəkilmək hüququn və dövlətin demokratik xarakterinin deformasiyaya uğramasına getirib çıxarı.*

H.Babaoğlu göstərir ki, şəxsiyyətin siyasi hüquqları və azadlıqlarının bütün növləri vəhid bir kompleks təşkil edir. Onlar bir-biri ilə six əlaqeli surətdə həyata keçirilir. Siyasi hüquq və azadlıqlar şəxsiyyətin siyasi vəzifələri ilə birlikdə vətəndaşın ümumi konstitusiya statusunun yarım sistemi olan siyasi-hüquqi statusunu təşkil edir. Onu da qeyd etmek lazımdır ki, şəxsiyyətin siyasi azadlığı ilk növbədə bütövlükde cəmiyyətin azadlığı, həmçinin şəxsiyyətin təmsil etdiyi sosial birliliyin (qrupun, kollektivin, təşkilatın) siyasi azadlığı ilə müəyyən edilir.

Şəxsin cəmiyyətdə, dövlətdə hüquqi vəziyyəti ilk növbədə onun statusundan asılıdır: vətəndaş və ya xarici (başqa dövlətin vətəndaşı, vətəndaşlığı olmayan şəxs, ikili, yaxud çox vətəndaşlığı olan şəxs), xüsusi statusa malik qaçqınlar (başqa dövlətdən gələn şəxslər), məcburi köçkünələr (vətəndaşlar) və b. malik ola bilərlər. Onların hüquqi vəziyyəti əsasən ölkənin daxili qanunverciliyi ilə, bəzi hallarda isə beynəlxalq hüquqla tənzimlənir.

Hüquqi dövlətdə şəxsiyyətin siyasi və hüquqi statusunun müəyyən olunmasında vətəndaşlıq anlayışı böyük əhəmiyyət kəsb edir. Elmi ədəbiyyatda vətəndaşlıq şəxs və vətəndaş arasındakı hər iki tərəfdən müəyyən hüquq və vəzifələr tərəfdən qarşılıqlı əlaqələr kimi izah olunur. Bu baxımdan da həmin dövlətin vətəndaşları həm geniş hüquqlar dan istifadə edir, həm də onların üzərinə daha çox vəzifələr düşür (hərbi xidmət daxil olmaqla). Xaricilər, adətən, bir çox siyasi hü-

quqlara malik olmurlar. Onların mülkiyyət hüququ var, bələdiyyə mənzilindən istifadə edə bilər (o cümlədən pulsuz), əmək hüququna malik olur, lakin bəzi iş növləri onlar üçün məhdudlaşdırılır (məs., bir sıra ölkələrdə dəniz gəmilərinin kapitanı, təyyarə ekipajının komandiri, tele-radio da, teleqrafda, efirdə işləmək və s.). Əksər ölkələrdə xaricilər mülkiyyət kimi torpaq əldə etmək hüququ verilmir. Dövlətdən sosial müavinətlər və imtiyazları əksər dövlətlərdə, məsələn, 90-ci illərdən, yalnız vətəndaşlar ala bilər. Qanunverciliyin pozulmasına görə xaricilər ölkədən deportasiya oluna bilərlər. Digər tərəfdən, xaricilər vətəndaşlarının üzərinə qoyulan bir çox vəzifələri yerinə yetirmirlər. Məsələn, onlar ölkənin ordusunda xidmət etmirlər.

H.Babaoğlu yazır ki, vətəndaşlığı olmayan şəxslərin vəziyyəti əksər hallarda xaricilərin vəziyyəti ilə analoqidir. Lakin xaricilərdən fərqli olaraq onlar hər

sine görə ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisində deputat seçilə bilməzlər. Konstitusiyanın 100-cü maddəsində isə Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər sırasında ikili vətəndaşlığın olmaması da göstərilir.

Ulu Önder Heydər Əliyev demişdir: "Respublikanın bütün vətəndaşları Azərbaycan Konstitusiyasının, Azərbaycan Prezidentinin təminatı altındadır. Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıb, bütün təminatları veribdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır, her bir vətəndaşın Konstitusiyasıdır. Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətcilik yolu ilə getməsi-

Azerbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

**KIVDF**

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb*

dünyada şəxsiyyətin ali dəyəri təsdiq olunur. Bir sıra dövlətlərde şəxsiyyətin hüquqlarının yeri nə yetiriləməsi həmin dövlətlərin sağlam iqtisadi və sosial inkişaf, təcavüzkar daxili və xarici siyasetin qarşısını almaq üçün olunduqca vacib şərtlərdən biridir.

öz daxili işi kimi deyil, onların ümumi qayğısı və kollektiv məsuliyyətinin predmeti kimi qiymətləndirilir. İnsan hüquqları və azadlıqlarının bəyan və müdafiə edilməsi demokratik siyasi rejimin əsas əlaməti kimi çıxış edir. Demokratiya xalq hakimiyəti və cəmiyyətin mütərəqqi siyasi təşkili forması olmaqla müasir inkişaf etmiş siyasi sistemlərin başlıca xüsusiyyətidir. Bir çox tərifləri ümumiləşdirərək belə bir tərif vermək olar ki, demokratiya - insanın və vətəndaşın hüquq və azadlıqlarına hörmətə əsaslanan real xalq hakimiyətini təmin edən siyasi və vətəndaş cəmiyyətinin təşkili dir. Buradan azad ictimai həyatın sosial modelinin idealı kimi demokratianın bir sıra prinsipləri irəli gəlir. Onlardan da biri - azadlıq prinsipidir. Siyasi kontekstde azadlıq ilk növbədə şəxsi azadlığı, həmçinin sosial qruplar üçün onların üzərində hər hansı siyasi qüvvələrin üstünlüyündən, hökmranlığından azadlığı nəzərdə tutur. Azadlıq həmçinin şəxsiyyət və ya qrupun öz siyasi cəhətdən müqəddəratını teyin etməyinin, onların ictimai işlərin idarə olunmasında fəal iştirakının real seçim imkanlarından. Əlbette, demokratiya fərdin, digər subyektin hakimiyətdən, ümumiyyətlə, azadlığı demək deyil. Mütəxəssislərin fikrincə, hakimiyətdən hədsiz azadlıq birlik üçün təhlükəlidir və beləliklə də azadlığın məhdudlaşdırılması da demokratianın problemidir.

Demokratik cəmiyyətdə azadlıq insan hüquqları vasitəsi lə reallaşır. İnsan hüquqları demokratianın mühüm elementləri kimi tam, bütöv sistem yaradır və vəhdət təşkil edirlər.

**Vahid ÖMƏROV,**  
**fəlsəfə üzrə fəlsəfə doktoru**

**Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Konstitusiyanın 100-cü maddəsində isə Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər sırasında ikili vətəndaşlığın olmaması da göstərilir.**

hansı bir dövlətin diplomatik müdafiəsindən istifadə etmirlər ki, bu da situasiyanı mürəkkəbəşdirir.

Bir neçə vətəndaşlığı (o cümlədən ikili vətəndaşlığı) olan şəxslər vətəndaşı olduğu bütün dövlətlərin qanunverciliyinə müvafiq olaraq hüquq və vəzifələrə malikdirlər. Təhlillər göstərir ki, bir sıra ölkələrdə belə şəxslər seçkilərdə dövlət orqanlarına öz namizədləklərini irəli sürür. Məsələn, ABŞ və Litva vətəndaşlığı olan V.Adampus 1997-ci ilde Litvanın prezidenti seçilmişdir və bundan sonra ABŞ vətəndaşlığından imtina etmişdir. Lakin bəzi ölkələrdə, məs., İtaliyada ikili vətəndaşlığa icaze verilmir, bir qrup ölkələrdə isə bu status dövlətlər arasında bağlanmış beynəlxalq müqavilə əsasında əldə edilə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddə-

ni təmin edəcəkdir və gələcək nəşillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövlətini götərib çatdıracaqı".

H.Babaoğlunun fikrincə, müasir cəmiyyətdə qəbul olunmuş ümumi rəy ondan ibaretdir ki, hər bir şəxs hansı statusa malik olsa da yaşadığı ölkənin qanunlarını bilməli və onlara riyət etməlidir, çünki qanunları bilməmək onların pozulmasına görə məsuliyyətdən heç kəsi azad etmir. İnsan hüquqlarının praktiki reallaşdırılması ümumi vəzifədir və onun həlli ayri-ayrı ölkələrin, həmçinin bütün bəşəri sivilizasiyanın inkişaf səviyyəsini və humanistliyini səciyyələndirir. Mehəz insan hüquqlarının qorunması daxili və beynəlxalq siyasetin əsas meyari kimi çıxış edir. İnsan hüquqlarına hörmət vasitəsilə ayri-ayrı dövlətlərdə, bütün

Bütün dünya məqyasında insan hüquqlarının həyata keçirilməsi beynəlxalq əlaqələrin əsl humanist, mənəvi əsaslarla quşulmasına, sülhün qorunması və möhkəmləndirilmesine vacib təminatdır. Hər bir dövlət daxilində insan hüquqlarına hörmət və onun xarici siyaseti arasında bilavasitə əlaqə vardır. Müharibə törətmək, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq eyni zamanda öz xalqının hüquqlarına hörmətsizlikdən başqa heç nə deyil. Faşist Almaniyanı, həmçinin bu gün bizim ölkənin ərazisinin 20 faizini zəbt etmiş, 10 ildən artıq torpağımızda işgalçılıq mührəbəsi aparan faşist Ermenistan dövlətini buna misal olaraq göstərmək olar.

H.Babaoğlunun qeyd etdiyi kimi, bütün bunları nəzərə alaraq ATƏT-in üzvləri olan dövlətlər tərəfindən insan hüquqlarına hörmət olunması hər bir ölkənin